

Kino dilində adlıq hallı feili birləşmələr

Fizuli Mustafayev

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan.

E-mail: mustafayev.fizuli8@gmail.com

Annotasiya. Məqalə kino dilində adlıq hallı feili birləşmələrə həsr olunub. Türk sistemli dillərin feili birləşmələrini başqa dillərdəki feili birləşmələrdən ayıran əsas cəhətlərdən biri həmin birləşmələrdə ismin adlıq halındakı sözlərin iştirak edə bilməsidir.

Araşdırmalardan məlum olur ki, Hind-Avropa dillərində də belə birləşmələrin varlığı qeyd edilir, lakin bu birləşmələr heç bir dildə türk dillərində olduğu qədər inkişaf etməmişdir.

Məqalədə qeyd edilir ki, bu birləşmələrin əmələ gəlməsində feili bağlamaların müxtəlif növləri iştirak edir, ancaq bu cəhətdən feili bağlamaların hamısı eyni xüsusiyyətli deyildir. Kino dilində feili bağlamaların əsas hissəsi ismin adlıq halındakı sözlərlə əlaqələnərək göstərilən birləşmələri əmələ gətirə bildikləri halda, bəzi feili bağlamalar belə münasibətdə ola bilmir. Bunlardan fərqli olaraq bir sıra feili bağlamaların adlıq haldakı sözlərlə əlaqə saxlaya bilməsi onların cümlədəki yerindən və mənasından asılı olur.

Apardığımız tədqiqatdan məlum olur ki, birləşmə əmələ gətirmək baxımından feili bağlama formalarının hamısı eyni xüsusiyyətli deyildir. Bunlardan bəzilərinin – şəkilçili feili bağlamaların əmələ gətirdiyi birləşmələr daha müstəqil olur.

Məqalənin maraqlı bir yerində deyilir ki, adlıq hallı feili birləşmələrin əmələ gəlməsində feili sıfatlərin də rolü az deyildir. Burada əsasən, *-an*, *-ən* və bir sıra hallarda *-dığım...* şəkilçili feili sıfatlərdən istifadə edilir. Bu birləşmələrin ikinci tərəfində az-az hallarda başqa şəkilçili feili sıfatlər də iştirak edir.

Açar sözlər: adlıq halı, feili birləşmə, qeyri-predikativ, əvəzlik, sıfat, qoşma, feiili bağlama

Məqalə tarixçəsi: göndərilib – 09.03.2022; qəbul edilib – 16.03.2022

Nominal combinations of verbs in the language of cinema

Fizuli Mustafayev

Doctor of Philosophy in Philology

Institute of Linguistics named after Nasimi of ANAS. Azerbaijan.

E-mail: mustafayev.fizuli8@gmail.com

Abstract. The article is devoted to the nominative case in the language of cinema. One of the main features that distinguishes verb combinations of Turkish systemic languages from verb combinations in other languages is the ability of nouns to participate in these combinations.

Studies show that the presence of such compounds is also noted in Indo-European languages, but these compounds are not as developed in any language as in the Turkic languages.

The article notes that different types of verb conjugation are involved in the formation of these compounds, but in this regard, not all verb conjugations have the same characteristics. While the main part of the verb conjugation in the language of cinema can form these combinations, connecting them with nouns, some verb conjugations cannot be in this relation. On the contrary, the ability of a number of verbal conjunctions to communicate with nouns depends on their place and meaning in the sentence.

Our research shows that not all forms of verb conjugation have the same characteristics in terms of conjugation. In some of them, the compounds formed by figurative conjugations of verbs become more independent.

The interesting part of the article says that the role of participles in the formation of nominal verb compounds is not small. It mainly uses *-an*, *-ən* and in some cases *-dığım...* On the other hand, these combinations rarely find other suffixes.

Keywords: nominative case, combination of verbs, non-predicative, pronoun, adjective, adverb, conjugation of verbs

Article history: received – 09.03.2022; accepted – 16.03.2022

Giriş / Introduction

Türk sistemli dillərin feili birləşmələrini başqa dillərdəki feili birləşmələrdən ayıran əsas cəhətlərdən biri həmin birləşmələrdə ismin adlıq halındakı sözlərin iştirak edə bilməsidir. Bir sırada dillərdə, məsələn, rus dilində ismin adlıq halı feillə birləşib qeyri-predikativ feili birləşmə əmələ gətirə bilmədiyi halda, türk dillərində, eləcə də Azərbaycan dilində bu yolla yaranan

birləşmələr feili birləşmələrin böyük bir qismini təşkil edir, həm də bu dillərdə həmin birləşmələr daha müstəqil, daha artıq formalaşmış birləşmələr hesab edilir.

Doğrudur, Hind-Avropa dillərində də belə birləşmələrin varlığı qeyd edilir, lakin bu birləşmələr heç bir dildə türk dillərində olduğu qədər inkişaf etməmişdir.

Əsas hissə / Main Part

Q.D.Sanjeyev bu tipli birləşmələri başqlarından fərqləndirərək onları “bütvö” birləşmələr [6, s.57], N.P.Direnkova isə “dəqiq formalaşmış tərkiblər” [4, s.286] adlandırır. S.N.İvanov bütün tərkibləri iki hissəyə ayıraq, adlıq halı olanlara “cütərkibli”, adlıq halı olmayanlara isə “təktərkibli” tərkiblər adını verir [5, s.51].

Bu növ birləşmələrin birinci tərəfində ismin adlıq halındakı bir söz, əsasən isim, ya da əvəzlik durur. Ona görə də bu birləşmələrə birinci tərəfi ismin adlıq halında olan feili birləşmələr, ya da konkret olaraq, adlıq hallı feili birləşmələr demək olar. Bu feili birləşmələrin ikinci tərəflərində isə feil, daha dəqiq desək, feili birləşmə, feili sıfət və ya məsdər durur. Lakin bu birləşmələrin ikinci tərəfi daha çox feili bağlamalardan ibarət olur, onlar birinci növbədə feili bağlamalarla əmələ gəlir.

“Namaz: – *Camaat köçəndə* jiquli minir, volqa minir, sən də istəyirsənə pul verim, maşın al”.

“Qoca pahidin nağılı” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1984.

“Əziz kişi: – Bəhmən, oğlum, gecələr pis yatarım, sən *güldükə* öskürük bir az da boğur məni. Papiroso da ata bilmirəm. Bir də ki, yaman çay içirəm”.

“Küçələrə su səpmişəm” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2004.

“Qaryağdı: – Eşidirsən? Eşidirsən sən *gələr-kən* necə oxuyurlar?

Haqverdiyev: – Hə, hələ lap uşaqdırlar”.

“Üzeyir ömrü” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1983.

Bu birləşmələrin əmələ gəlməsində feili bağlamaların müxtəlif növləri iştirak edir, ancaq bu cəhətdən feili bağlamaların hamısı eyni xüsusiyyətli deyildir. Kino dilində feili bağlamaların əsas hissəsi ismin adlıq halındakı sözlərlə əlaqələnərək göstərilən birləşmələri əmələ gətirə bildikləri halda, bəzi feili bağlamalar belə münasibətdə ola bilmir. Bunlardan fərqli olaraq, bir sıra feili bağlamaların adlıq haldakı sözlərlə əlaqə saxlaya bilməsi onların cümlədəki yerindən və mənasından asılı olur. Buna görə də bu cəhətdən feili bağlamaları feili sıfətlərdən və məsdərlərdən fərqləndirdiyimiz kimi, onların

özlərini də bir-birindən fərqləndirmək lazımlı gəlir.

İşmin adlıq halindəki sözlərlə əlaqələnərək, qeyri-predikativ feili birləşmə yarada bilmək cəhətindən feili bağlamaları şərti olaraq iki əsas hissəyə ayırmaq olar:

1. Adlıq hallı feili birləşmə yarada bilən feili bağlamalar. Bu feili bağlamalar *-anda*, *-əndə*, *-dılqda*, *-dikdə*, *-diqda*, *-dükdə*; *-dılqca*, *-dikcə*, *-duqca*, *-dükçə*; *-inca*, *-incə*, *-unca*, *-üncə*; *-kən*; *-ali*, *-əli*, *-(ma)mış*, *-(mə)mış*; *ar-maz*, *-ər*, *-məz*; *-madan*, *-mədən*; *-a-a*, *-ə-ə*; *-dığımdan*... şəkilçiləri ilə əmələ gəlir və adlıq hallı feili birləşmələrin yaranmasında həllədici rol oynayır.

Birləşmə əmələ gətirmək cəhətindən bu feili bağlama formalarının hamısı eyni xüsusiyyətlidir. Bunlardan bəzilərinin, xüsusən *-anda*, *-əndə*, *-dılqda*, *-dikdə*, *-duqda*, *-dükdə*; *-kən* və s. şəkilçili feili bağlamaların əmələ gətirdiyi birləşmələr daha müstəqil olur. Onlar cümlədə işləndikləri kimi, cümlədən kənarda da müstəqil söz birləşməsi kimi işlənə bilir və heç bir uyğunsuzluğa səbəb olmur. Bunlardan fərqli olaraq, *-ali* *-əli*; *-(ma)mış*, *-(mə)mış*, *-ar-maz*, *ər-məz* formalı feili bağlamaların əmələ gətirdiyi feili birləşmələr nisbətən zəif formalaşmış olur. Bunları nəzərə aldıqda birinci qrupa daxil olan feili bağlamaları yenidən iki hissəyə ayırmək lazımlı gəlir:

a) Buradakı feili bağlamaların bir qrupu cümlədəki rol və mənasından asılı olmayaraq adlıq haldəki sözlərlə birləşib, adlıq hallı feili birləşmələr yarada bilir.

1. *-anda*, *-əndə*.

“Səməd: – Dedim axı sizə, şpiyondur, komandır təsdiq edəndə bilməliydi ki, təxribatçıdır. Heç bilirsən sənin kimiləri müharibədə neyləyirlər?”

“Arxada qalmış gələcək” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2005.

“I əsgər: – Hə, Qədir, sən gələndə çaylıyıraq. Məsələn? Darıxmırsan ki?

Qədir: – Niyə darıxıram, oturmuşam da özüm üçün”.

“Sarı gəlin” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1998.

2. *-dılqda*, *-dikdə*, *-duqda*, *-dükdə*.

“Bağır: – Bəy, mən də gedirəm, icazə ver, faytonla gedim. Cəlil dayandıqca axşam düşür.

Lütvəli bəy: – Yeri dedim!”

“Neft və milyonlar səltənətində” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1982.

“Abbas Mirzə: – Mən ki getmədim.

Müstəntiq: – Gedə də bilməzdim. *Bu baş tutmadıqca* burda qalıb əks-inqilabi təşkilatın üzvləriylə görüşməyə başladın”.

“Cavid ömrü” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2007.

3. *-dılqca*, *-dikcə*, *-duqca*, *-dükçə*.

“Nərmin: – Mikki sevimli filmlərim olan kasetlər göndərmək istəyir. Amma *günlər keçdi* cəməni ən çox heyrətləndirən Feipp Rene olduğunu”.

“Yalançılar” bədii filmi. “AGFİA” Butafilm. 2008.

“Akşad: – Hə, dillən, *Sahib düşündükcə* uzaqlara gedir. Hə, dillən, vaxtim azdır.

Qərib: – Mən tək deyiləm axı!”

“Qərib cılər diyarında” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1977.

4. *-inca*, *-incə*, *-unca*, *-üncə*.

“Voronin: – Aydındır, yoldaş komandır. *Neməs yatinca* biz oyaq olmalıyıq”.

“Sovet pəhləvani” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1942.

“Müsyo Düpon: – Cox şadam, *sən gəlinca*. Sizinlə tanışlıqdan şərəf duyuram.

Ustiyev: – Mənimcün də cənabınızı tanımaq böyük şərəfdir”.

“Sabahın elçisi” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2010.

5. *-kən*.

“Murad: – Afərin sənə! *Gülürkən* hər yanda sevinc görünür. Bu gün hamınıza afərin! Yağış yağısa da gözəl gündür. Sənə dollarla verim, ya manatla?”

“Ev” bədii filmi. “Dərviş” Prodüser Mərkəzi. 2006.

6. *-(ma)mış*, *-(mə)mış*.

“Qayınananın səsi: – Sənin özünə az olmuşdu də. Onu da göndərin gedər-gəlməzə! Nə durmusan üzün *döndərməmiş*? Get axtar ağızına qaraqapaq *basmamış*. Axtar oğlunu, görüm hərədan tapırsan?

“Odla qol-boyun” bədii filmi. “Debüüt” Eksperimental-Gənclər Yaradıcılıq Studiyası. 2001.

“Rüstəm: – Hər kəs təkbətəklikdə gəlməmiş, heç nə edə bilməz. Qızıl Bayraq kolxozu ilə yarışda tab gətirə bilmərik”.

“Böyük dayaq” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1962.

“Xalid: – Heç kəs mənimlə dostluq eləmək istəmir.

Baba: – Valideyn dünyaya övlad gəlməmiş düşünməlidir...

“Dərs” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2015.

7. -ali, -əli.

“İsgəndər: – Mənim də müəllimim nəsihət edərdi ki, gün doğalı qalx, oxu, alim ol. O zaman *insan cəhalətdən azad olalı*... Amma heç kəsdən eşitmədim ki, desin: bala, oxu, adam ol”.

“Ölülər” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası.

“Əsəd: – *Sən gedəli* heç kəs oynamır. Sovxoz direktoru: – Oynuyun ay camaat, necə deyirlər elə oynayıñ”.

“Bəyin oğurlanması” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası.

8. -ar-maz, -ər-məz.

“Oruc: – Tutilim *gedər-gəlməz* bir adam var. Amma bundan sizə nə? Yaxşısı budur özü-nüzdən danışın. Danışın, danışın sizə qulaq asıram”.

“Tilsim” bədii filmi. Film Prodüser Mərkəzi. 2004.

b) Birinci qrupa daxil olan feili bağlamaların ikinci hissəsinin adlıq halla birləşərək qeyri-predikativ feili birləşmə yarada bilməsi birinci-lərdən fərqlənir. Belə ki, əgər yuxarıda qeyd edilmiş feili bağlamaların adlıq halla birləşə bilməsi onların cümlədəki rolundan və məna növündən asılı deyildisə, bu feili bağlamaların adlıq halla birləşə bilməsi onların mənasından çox asılıdır. Bunlar bir mənada adlıq hallı birləşmə yarada bildikləri halda, digər mənada belə birləşmə yarada bilmir. Buraya aid olan feili bağlamalar iki əsas forma ilə – *a-a*, *ə-ə* və *-madan*, *-mədən* şəkilçiləri ilə əmələ gəlir.

“Akşad: – Hə. dillən, vaxtim azdır.

Qərib: – Cin dedi ki, *tərlan kimi qıy vuraraq buludlara və...* O biri cin isə başqa şey deyir: *uçub gedir şahinlərim dumanları yara-yara və daha nə...*”

“Qərib cinlər diyarında” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1977.

“Cabbar Qaryağdı: – Eşidirsən, eşidirsən necə oxuyurlar: *Kür çayı sahilə səs sala-sala, Dəyişmiş rəngini axan suların*.

Haqverdiyev: – Hə, hələ lap uşaqqılar”.

“Üzeyir ömrü” bədii filmi. Film Prodüser Mərkəzi. 1983.

“Səməd: – Şpiyon deyiləm. Qaçqınam. Cəbrayıl rayonundanam. Yalnız atamı xatırlayıram. *Anam deyirdi ki, atam yuxularda tər tökə-tökə*”...

“Arxada qalmış gələcək” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2005.

“Qədir: – O qadın səsi nə idi?

I əsgər: – Qadın deyil, əsil ifritədir. Deyirdi ki, II əsgər yatırdı. *Aslan isə ağaran dan yerinə baxa-baxa dərindən və rahat nəfəs alırdı...*”

“Sarı gəlin” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1998.

Bu misralardakı *yara-yara* feili bağlamasının *şahinlər* sözü ilə, *səs sala-sala* feili bağlamasının *Kür* sözü ilə, *tər tökə-tökə* feili bağlamasının atam sözü ilə, *baxa-baxa* feili bağlamasının Aslan sözü ilə əlaqəsi aydınlaşdır, lakin əlaqədar olan həmin sözlər birlikdə heç bir birləşmə əmələ gətirməmişdir. Çünkü buradakı *şahinlər*, *Kür*, *atam*, *Aslan* sözləri həm məna, həm də grammatik cəhətdən birinci növbədə *uçub getmək*, *dəyişmək*, *yuxulamaq*, *nəfəs almaq* sözləri ilə əlaqədardır, onların *yara-yara*, *səs sala-sala*, *tər tökə-tökə*, *baxa-baxa* sözləri ilə əlaqəsi çox solğun və hissedilməz dərəcədədir. Ona görə də bu cümlələri təhlil etdikdə bu sözləri bir-biri ilə əlaqəsi olmayan müxtəlif cümlə üzvləri kimi qeyd etmək tələb olunur.

Azərbaycan dilindəki feili bağlamaların ikinci qrupu, bir qayda olaraq, adlıq hallı feili birləşmə əmələ gətirə bilmir, buna görə də dili-mizdə bir tərəfi adlıq haldakı bir söz, digər tərəfi isə bu qrupa daxil olan feili bağlamalardan ibarət söz birləşmələri işlədilmir. Bu qrupa *-ib*, *-ib*, *-ub*, *-üb*; *-araq*, *-ərək* şəkilçiləri ilə əmələ gələn feili bağlamalar və *-miş*, *-mis*, *-müs* şəkilçisinin keçmək, qalmaq, ötmək sözlərinə qoşulması ilə əmələ gələn feili bağlamalar daxildir.

“Lütvəli bəy: – Öyümə! Əşşı, atanın yadigarını saxlamışdım. Toyuna gətirim, indi çağırıma misan nə olar, gedək indi verim.

Cəlil: – Baxın, *Tahir yerində hərəkətsiz dəyanıb onlara baxır, mədənin rəsmi işçisi olduğunu güman edirdi*".

"Neft və milyonlar səltənətində" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 1982.

"Müsyö Düpon: – *Çatib qasalarını fikrə getdi o bir anlıq* – deyərək danışmağa başladı: cənab knyaz fransızcanız nə gözəldir. Əsl parisli kimi danışırsınız".

"Sabahın elçisi" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 2010.

"Məmmədov: – Diqqət!

Voronin: – Baxın yoldaş komandır, *bu an xoruz qanadlarını şaqquşdadıb tövlə dolusu banladı*.

Məmmədov: – Nemes də duyuq düşdü. Faşist nacislərə qumbaradan atəş".

"Sovet pəhləvani" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 1942.

"Leyla: – Fərqi yoxdur.

Murad: – Deyəsən bir az aq eləmişik.

Leyla: – *Şeirlərim əsgər kimi sıra-sıra düzülərək, keçir sənin gözlərinin qabağından sən gülərək*".

"Ev" bədii filmi. "Dərviş" Prodüser Mərkəzi. 2006.

"Xalid: – Heç kəs mənimlə dostluq eləmək istəmir.

Baba: – Eh, bala! Şair yaxşı demiş: *Piyada gələrək zəmanəmizə, onlar da tarixlə qoşa qo-calmış*.

Xalid: – Niyə?"

"Dərs" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 2015.

Adlıq hallı feili birləşmələrin əmələ gəlməsində feili sifətlərin də rolü az deyildir. Burada, əsasən, -an, -ən və bir sıra hallarda -digim... şəkilçili feili sifətlərdən istifadə edilir. Bu birləşmələrin ikinci tərəfində az-az hallarda başqa şəkilçili feili sifətlər də iştirak edir.

a) İkinci tərəfi -an, -ən şəkilçili feili sifətlərə ifadə olunanlar:

"Qayınata: – Gəlinlə işin olmasın! Nə qədər istəyir yandırsın, onsuz da nöytümüz boldu!"

Qayınana: – Yaxşı, qızım, *qoy sən deyən ol-sun*".

"Odla qol-boyun" bədii filmi. "Debüüt" Eksperimental-Gənclər Yaradıcılıq Studiyası. 2001.

"İskəndər: – Tanıyıram səni, mən də səni bir az oxumuşam.

Cəlal: – Dadaş, ver kitabımı, qoy dərsimi oxuyum. *Ağa istəyən* kimi olsun.

"Ölülər" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 1980.

"Müstəntiq: – Yaxşısı budur, özün boynuna al, *mən deyən* olmasın. Kimlər idi bu təşkilatın üzvləri?"

"Cavid ömrü" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 2007.

"Əsəd: – Əşि, çək, necədirlər, elə də çək. *Ul-duzları sayrışan* kənd deyirdilər, bu da kənd. Budu da. Təzədən adam yaratmayacaq ha!.."

"Bəyin uğurlanması" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 1984.

"Müstəntiq: – Yaxşısı budur, *iş başlanan* vaxt özün danış.

Abbas Mirzə: – Mən heç bir əks-inqilabi təşkilatın üzvlərini tanımadım".

"Cavid ömrü" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 2007.

b) İkinci tərəfi -digim şəkilçili feili sifətlə ifadə olunanlar:

"İskəndər: – Cəhənnəm ol!

Cəlal: – *Dostum dediyi* kimi eləmə.

Nazlı: – Dadaş, sən Allah az iç o zəhrimarı".

"Ölülər" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 1980.

"Bəhmən: – O ki qaldı diabetə, ağlım kəsmir. Arxayınlıq üçün istəsəniz analiz verərik. Amma burada *mən olduğumu* heç kəsə demə.

Gülxar: Bala, Bəhmən, yaman arıqlayıb sınxımsan".

"Küçələrə su səpmişəm" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 2004.

"Dursun: – Çığırma, burda ucadan danışmaq olmaz. Hər tərəf ermənidir.

Səməd: – Əziz ana! Yəqin *mən yazdigimdan* daha gözəldir kəndimizdə bahar".

"Arxada qalmış gələcək" bədii filmi. "Azərbaycanfilm" Kinostudiyası. 2004.

Azərbaycan dilində həm -an, -ən, həm də -digim... formalı feili sifətlərlə əmələ gələn bu tipli birləşmələr paralel olaraq işlənir və sinonimik xarakter daşıyır. Ümumiyyətlə, dildə deyil, hətta bir müəllifin, hətta bir əsərin dilində eyni zamanda hər iki formadan istifadə edildiyini tez-tez müşahidə etmək olur.

“II əsgər: – Dopros eləyirdik. Adı Jannaçkадır.

I əsgər: – Bəlkə sən də dopros eləyirsən.

II əsgər: – Yox, o dedi ki, *sahilə endiyi zaman artıq Kür suları da sapsarı olmuşdu*.

“Sarı gəlin” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1998.

“Nərmin: – Mənim ərim sadəcə dincəlməyi bilir. Heyvan! Mən *beşinci kursda oxuduğum* vaxt, Əli ikinci kursda oxuyurdu. Mən ömrümün on ilini ona həsr elədim. Təpiklə, təhqirlə dolu olan on ili...”

“Yalançılar” bədii filmi. “AGFİA” Butafilm Şirkəti. 2008.

Misallarda göstərdiyimiz feili sıfətlərdə şəxs vardır, lakin xəbərlik formasında yox, mənsubiyyət formasındadır. Buna görə də birinci tərəf *onun, mənim* şəklində olmalı idi. Lakin müasir dilimizin xüsusiyyətinə belə birləşmələrdə birinci tərəfin yiyəlik halında deyil, adlıq halında işlədilməsi daha çox uyğun gəlir [2, s.34].

Azərbaycan dilində *-miş, -miş, -muş, - müş* şəkilçili feili sıfətlərin də adlıq hallı feili birləşmələrin ikinci tərəfi kimi çıxış etməyini tez-tez görmək olur: *gözü çıxmış, hayatı sönmüş, yanığı qızarmış* və s. Bu forma daha çox ümumxalq danişiq dilinə aiddir. Buna görə də bədii əsərlərin dilində bu formalı birləşmələrə nisbətən az rast gəlinir.

“Salman: – Vallah, Rüstəm düz deyir. Sən ay Şirzad cavan oğlansan, götürsənə boynuna.

Şirzad: – Bilirsiniz ki, beşkotanlı traktorla, kəndli düzə çıxaraq, *xış batmayan* boz torpağı yuxusundan oyatdı. Mənə nə qalıb...”

“Böyük dayaq” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1962.

“Qaryağdı: – Bizim Qarabağda uşaqlar beşkdə ağlayanda muğam üstündə ağlayırlar.

Haqverdiyev: – Bura bax Cabbar, *on dörd baharı bitməmiş*, uşaqdan nə istəyirsən? Əlbəttə musiqi, muğam”.

“Üzeyir ömrü” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1983.

İkinci tərəfi feili sıfətlə ifadə olunmuş adlıq hallı feili birləşmələrin ikinci tərəfindəki feili sıfətlər, əsasən müstəqil sözlərdən, bəzən isə qeyri-müstəqil sözlərdən, yəni köməkçi feillərdən əmələ gəlmiş feili sıfətlərdən ibarət olur. Məlumdur ki, köməkçi feillər ayrı-ayrı sözlərlə

birləşərək mürəkkəb sözlər – mürəkkəb feillər əmələ gətirir. Həmin mürəkkəb feillərdən əmələ gələn feili sıfətlər feili birləşmələrin ikinci tərəfi kimi işlənərək müxtəlif vəziyyətlər yaranır. Bəzən bu sözlər heç bir dəyişikliyə uğramadan mürəkkəb şəkildə birləşməyə daxil olur və burada hər iki tərəfi müstəqil söz olan birləşmə yaranır ki, bu da ümumiyyətlə, söz birləşməsinin əmələ gəlmə qaydalarından heç bir cəhətdən fərqlənmir.

“Akşad: – Hə, dillən, vaxtim azdır.

Qərib: – *Müvəddət gülləri xəndan olan yelər cananımdır*. Bir də mən tək deyiləm axı!

Akşad: – Nə deyirəm, ananı, qardaşını da özünlə götür”.

“Qərib cinlər diyarında” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1977.

“Usmiyev: – Bu, mənim dostum Qutqaşınlığının kitabıdır. Varşavada çıxıb, özü də İsmayılbəy bu hekayəni fransızca yazıb.

Müsyö Düpon: – *Kamil paşalar cida edən* fikrə inandım”.

“Sabahın elçisi” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2010.

“Bağır: – Gözün aydın, Balaxanıda nöyüt çıxıb! Lap sənin yerinin yanında nöyüt fantan vurub. Şair burda deyir: *hidrostansiya işə düşən* tək, o biri kənddə də yandı çıl-çırqaq”.

“Neft və milyonlar səltənətində” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1982.

Bu cümlələrdəki köməkçi feillə əmələ gəlmiş *xəndan olan, cida edən, işə düşən* mürəkkəb feili sıfətləri bütünlükə *babam dutsaq olduğu, müvəddət gülləri, xəndan olan, paşalar cida edən, hidrostansiya işə düşən* feili birləşmələrinin ikinci tərəfində durmuşdur.

Bütün bunlar kino dilində göstərir ki, adlıq hallı feili birləşmələrin əmələ gəlməsində feili sıfətlərin müxtəlif formaları iştirak edir. Eyni fəallıq feili sıfətlərin mənaca növlərində də özünü göstərir. Belə ki, həm təsirli, həm də təsirsiz feillərdən əmələ gəlmiş feili sıfətlər ismin adlıq hali ilə əlaqələnərək, qeyri predikativ feili birləşmə əmələ gətirə bilir.

Kino dilində ikinci tərəfi məsdərlə ifadə olunan adlıq hallı feili birləşmələr ikinci tərəfi feili bağlama və feili sıfətlə ifadə olunan adlıq hallı feili birləşmələrə nisbətən geniş yayılmasa da,

ayrı-ayrı əsərlərin dilində bu formalara müəyyən qədər rast gəlmək olur.

“Ağahüseyn: – Eh, Vahid, Vahid! Görüsünüz də bu əmri hamı eşitmək üçün ucadan oxuyar, nə cərgələr ləngiyər, nə bayraqlar dayanar, nə şənliyə xələl gələr, nə rəsmi keçidə gələnlər bir şey bilər, yalnız Vahid məhrumiyyət payını alıb həyatın unudulmaz guşəsində tərk olunar”.

“Qəzəlxan” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1991.

“Bağır: – Sən güləndə gözlərindən biclik töküür.

Namaz: – Mənim ürəyim təmizdir. İstəyirsən Sabirdən deyim: səbr eylə hələ, yağlı qazanlar dolar isə, Dövridə plov qalmağa imkan olar isə, Gər sür-sümüyündən bu təamın qalar isə, Bir şey yetişər həm sənə, qismət olar isə”.

“Qoca palıdın nağılı” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1984.

“Qaynana: – Gül budağın gül əyər, Yel əsdikcə tel əyər, Oğul ölmək göz tökər, Qardaş ölmək bel əyər” (Bayati).

“Debüüt” Eksperimental-Gənclər Yaradıcılıq Studiyası. 2001.

Bu cümlələrdəki hamı eşitmək (üçün), plov qalmağa, oğul ölmək, qardaş ölmək birləşmələrinin birinci tərəflərindəki sözlər (hamı, plov, oğul, qardaş) ismin adlıq halında olan əvəzlik və isim ikinci tərəflərindəki sözlər isə məsdərlərdən (eşitmək, qalmağa, ölmək) ibarətdir. Bu birləşmələrin mənası müasir Azərbaycan dilində ikinci tərəfi məsdərlə ifadə olunan üçüncü növ təyini söz birləşmələri ilə verilir. Yəni dili-mizdə, bir qayda olaraq, məsələn, deyək ki, *hamı eşitmək* (üçün) deyil, *hamının eşitməyi* (yaxud da *hamının eşitməsi* üçün), *plov qalmağa* deyil, *plovun qalmağına*, *oğul ölmək* deyil, *oğulun ölməyi*, *qardaş ölmək* deyil, *qardaşın ölməyi* şəklində deyilir. Lakin eyni mənanın təyini söz birləşmələri ilə deyil, yuxarıdakı misallarda olduğu kimi verilməsi də müşahidə edilir.

Məsdərlər, xüsusən o zaman adlıq haldakı sözlə daha çox birləşərək feili birləşmə əmələ gətirə bilir ki, həmin məsdərlərdən sonra *ilə qosması* işlənsin.

“Rüstəm: – Ay sağ ol qızım, işində də belə ayıq ol. Yüyürən at qamçı yeməz.

Maya: – Çalışaram. *Amma bir adam işləməklə iş irəli getməz*”.

“Böyük dayaq” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1962.

“Lütvəli bəy: – *Maşın gəlməklə iş bitmir*.

Cəlil: – Bilirəm. Bəy, səni ancaq yerin bir hissəsinə ortaqlıq edirəm, bir buruğa”.

“Neft və milyonlar səltənətində” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1982.

“Oruc: – *Sən getməklə yer genişlənməz*.

Pasiyent: – Bilirəm. Amma o adam divarla-ra, ağaclarla xüsusi kimyəvi maddələr sürtüb. Onları heç kim görmür, amma onlar birbaşa bəyinə təsir edir və yavaş-yavaş zəhərləyir”.

“Tilsim” bədii filmi. “Dərviş” Prodüser Mərkəzi. 2004.

Filmərdən misal kimi təqdim etdiyimiz bu cümlələr və buradakı bir adam işləməklə, maşın gəlməklə, sən getməklə birləşmələri danışığımız üçün çox təbii olan və geniş şəkildə işlədi-lən ifadələrdir.

Əsasən xalq danışiq dilinə xas olan bu forma müasir dövrdə yazılmış əsərlərin dilində də özünə müəyyən yer tutmaqdadır.

“Xalid: – Çünkü gombulam.

Baba: – Gombulluğun dostluğunu nə dəxli? Gördün ki, ancaq səhbət edirlər. *Zəng çalınmaqla* səhbətləri yarımcıq qaldı”.

“Dərs” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 2015.

“Leyla: – Boş şeydir. Təki iş olsun. Bir usta *Qiyan ölməklə* mənə nə olacaq”.

“Ev” bədii film. “Dərviş” Prodüser Mərkəzi. 2006.

“Məmmədov: – “*Stansiya iki gün gec işə düşməklə* dünya dağılmayacaq ha...”

Voronin: – Doğrudur, yoldaş komandır!”

“Sovet pəhləvani” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1942.

“Qaryağdı: – Doğrudur, *başqaları şəkkə düşmək* üçün sən özün də o iclasa gedirsən.

Haqverdiyev: – Görək də”.

“Üzeyir ömrü” bədii filmi. “Azərbaycanfilm” Kinostudiyası. 1983.

İkinci tərəfi məsdərlə ifadə olunmuş adlıq hallı qeyri-predikativ feili birləşmələrin, müəyyən intonasianın təsiri ilə, heç bir xəbərlik şəkilçisi qəbul etmədən məsdərin cümlə kimi də işlənməsi müşahidə edilir.

Kino dilində qeyri-predikativ feili birləşmələrin müəyyənleşdirici, əsas sözü olaraq çıxış

edən feili bağlama, feili sıfət və məsdər formalarının hər üçü bu və ya başqa şəkildə ismin adlıq halindəki sözlərlə əlaqələnərək adlıq hallı feili söz birləşmələri əmələ gətirə bilir.

Söz birləşmələri təlimindən ayrılmış, bu və ya başqa şəkildə cümlə təliminə tabe edilmək, bu birləşmələrdəki başqa sözləri olduğu kimi, adlıq haldakı sözlərin də cümlə üzvlərinə məxsus adlarla qeyd olunmasına imkan vermişdir. Həmin birləşmələrin daha çox məna cəhətdən əsaslanmaq isə onların birinci tərəflərində olan adlıq haldakı sözlərin subyekt adlandırılmasına səbəb olmuşdur. Lakin söz birləşmələrindən bəhs edərkən belə adlardan istifadə etmək o qədər də sərfəli deyildir, bəlkə də, elmi cəhətdən uyğunsuzdur. M.Şirəliyevin bu barədə olan fikirləri ilə tamamilə razılaşmaq olar ki: “..sadə cümlə üzvü kimi çıxış edən feili bağlama, feili sıfət, feili isim və məsdər tərkibləri içərisində adlıq halında olub, feili bağlamaya, feili sıfətə, feili ismə və məsdərə aid olan sözü mübtəda hesab etmək də doğru deyildir” [3, s.34].

Nəticə / Conclusion

Göründüyü kimi, kino dilində adlıq haldakı hər hansı bir söz cümlədə bilavasitə xəbərlə əlaqədardırsa, artıq o cümlədəki hər hansı bir feillə birləşib qeyri-predikativ feili birləşmə əmələ gətirə bilmir. Belə birləşmələrdə iştirak edən adlıq haldakı söz ancaq həmin birləşmə ilə əlaqədar olur, birləşmənin sərhədindən kənara çıxmır. Cümlədə iştirak edən və ismin adlıq halında olan sözün başqa sözlərlə əlaqəsində qrammatik cəhət, birinci dərəcəli əlaqə əsas götürülür, ikinci dərəcəli əlaqə isə birləşmə yaratmaq üçün əsas vermir.

Ədəbiyyat / References

1. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1982.
2. Ədəbiyyat və Dil İnstytutunun əsərləri. V cild. Bakı, 1962.
3. Şirəliyev M. Müasir Azərbaycan dilində mürəkkəb cümlə məsələsi. IV cild. Bakı, 1962.
4. Дыренкова Н.П. Грамматика широкого языка. Москва, 1941.
5. Иванов С.Н. Очерки по синтаксису узбекского языка. Ленинград, 1959.
6. Санжеев Г.Д. Спорные вопросы изучении грамматического строя узбекского языка. Ташкент, 1954.

Ə.Abdullayev birinci tərəfi ismin adlıq həndəkə sözlə, ikinci tərəfi feili sıfətlə ifadə olunan birləşmələrin tərəfləri arasındaki əlaqədən bəhs edərək yazır: “Bizə görə, sən yazandır, sən yazdığını və sənin yazdığını tərkiblərində tabe edən üzvlə tabe olan üzv arasında idarə əlaqəsi mövcuddur. Çünkü yazandır, yazdığını tərkiblərindən qabaq işlənən sən və sənin sözlərini məhz bu şəkillərdə idarə edir....” [1, s.53].

İkinci tərəflərin birinci tərəfə münasibətində *sən yazığın* birləşməsi *sənin yazığın* birləşməsi ilə eyniləşir; bunların hər ikisində ikinci tərəf mənsubiyyət şəkilçisi vasitəsi ilə birinci tərəflə şəxs və kəmiyyətə görə uzlaşmışdır. Bu cəhətdən *sən yazar* birləşməsi bu birləşmələrin hər ikisində fərqlənir.

Kino dilində adlıq hallı birləşmələrin tərəfləri cümlə içərisində bir-birindən ayrılıqda deyil, bir yerdə götürülür və birləşmə şəklində cümlənin mürəkkəb üzvü kimi qeyd edilir.

Adlıq hallı feili birləşmələrin xüsusiyyətlərindən biri də onun tərəfləri arasında bir sıra başqa sözlərin işlədilə bilməsidir. Bu söz birləşmələrinin tərəfləri arasına daxil olan sözlər birləşmələrin ikinci tərəfinə aid olur və onu izah edir. Bu xüsusiyyət feili birləşmə növlərinin əksəriyyətinə aiddir, lakin dilimizdə bir sıra başqa birləşmələr, eləcə də feili birləşmələr vardır ki, onların tərəfləri arasına başqa sözlər artırmaq mümkün olmur.

Filmlər

1. "Qəzəlxan", 1991.
2. "Ölülər", 1980.
3. "Sovet pəhləvanı", 1942.
4. "Cavid ömrü", 2007.
5. "Ev", 2006.
6. "Bəyin oğurlanması", 1984.
7. "Neft və milyonlar səltənətində", 1982.
8. "Odla qol-boyun", 2001.
9. "Böyük dayaq", 1962.
10. "Tilsim", 2005.
11. "Dərs", 2015.
12. "Qərib cinlər diyarında", 1977.
13. "Sabahın elçisi", 2010.
14. "Yalançılar", 2008.
15. "Arxada qalmış" gələcək, 2005.
16. "Sarı gəlin", 1998.
17. "Üzeyir ömrü", 1983.
18. "Küçələrə su səpmişəm", 2004.
19. "Qoca palidin nağılı", 1984.

Именные комбинации глаголов в языке кино

Физули Мустафаев

Доктор философии по филологии

Институт языкоznания имени Насими НАНА. Азербайджан.

E-mail: mustafayev.fizuli8@gmail.com

Резюме. Статья посвящена именительному падежу в языке кино. Одной из основных особенностей, которая отличает глагольные комбинации турецких системных языков от глагольных комбинаций в других языках, является способность существительных слов участвовать в этих комбинациях.

Исследования показывают, что присутствие таких соединений также отмечается в индоевропейских языках, но эти соединения не так развиты ни в одном языке, как в тюркских языках. В статье отмечается, что в образовании этих составов участвуют разные типы спряжения глаголов, но в этом отношении не все союзы глаголов имеют одинаковые характеристики. В то время как основная часть спряжения глаголов в языке кино может образовывать указанные комбинации, соединяя их с существительными, некоторые спряжения глаголов не могут находиться в таком отношении. Напротив, способность ряда глагольных союзов общаться со словами существительными зависит от их места и значения в предложении.

Исследование показывает, что не все формы спряжения глаголов имеют одинаковые характеристики с точки зрения спряжения. В некоторых из них соединения, образованные образными спряжениями глаголов, становятся более самостоятельными.

В интересной части статьи говорится, что роль классов глаголов в образовании именных глагольных соединений не мала. Здесь в основном используются *-an*, *-ən* и в некоторых случаях *-dığım* ... С другой стороны этих комбинаций редко встречаются другие суффиксы.

Ключевые слова: падеж существительного, сочетание глаголов, непредикативное, местоимение, прилагательное, наречие, спряжение глаголов